

Abşeronə İntroduksiya Edilmiş *Hosta* Tratt. Cinsinin Bəzi Növlərinin Biomorfologiyası

Ş.N. Qasımov*, Z.B. İslamova

AMEA Mərkəzi Nəbabbat Bağı, M. Müşfiq küç., 103, Bakı AZ1004, Azərbaycan;

*E-mail: gshakir@mail.ru

Məqalədə Abşeronda örtülü və açıq şəraitə introduksiya edilmiş *Hosta* Tratt. cinsinə aid 2 növün (*Hosta albo-marginata* (Hook.) Hyl., *H. plantaginea* (Lam.) Aschers.) toxumla və vegetativ çoxaldılması, ilkin inkişaf dövründə morfogenezi, böyümə və inkişaf dinamikası, yaşılı bitkilərin fenologiyası, morfometrik göstəriciləri, vegetativ klonun formalaşması və dekorativlik xüsusiyyətləri öyrənilmişdir.

Açar sözlər: *Hosta* Tratt., introduksiya, morfogenez, böyümə və inkişaf, toxum və vegetativ çoxaldılma, fenologiya, dekorativlik xüsusiyyəti

GİRİŞ

Bitki növlərinin kulturaya tətbiqi zamanı onların mövcud olan yeni ekoloji şəraitə uyğunlaşma potensialının biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu zaman növ və hətta cins daxilində fərdi olaraq biomorfun tədqiqi böyük əhəmiyyət daşıyır. Bitkilərin yeni şəraitə uyğunlaşmasında zoqlar sistemi əhəmiyyətli rol oynayır. Belə ki, bitkilərin yeni ekoloji şəraitə introduksiyası zamanı morfoloji və mövsümü kriteriyalar müxtəlif cür dəyişə bilər (Mazurenko, 2005). Yeni ekoloji şəraitdə bitkilərin reaksiya norması və aktivliyi zoqların və zoqlar sisteminin formalaşmasındaki dəyişkənliliklərdə, xüsusilə çoxillik vegetativ orqanlarda özünü göstərir. Bu isə bitkilərin adaptiv təkamül imkanlarından biridir.

Kultura şəraitində otşəkilli geofitlərin həyatı formalarının vəziyyətinin tədqiqi yerüstü və yeraltı zoqların formalaşmasının adaptiv strategiyasının bəzi xüsusiyyətlərə malik olduğunu göstərir. Onların arasında *Hosta* Tratt. cinsinin nümayəndələrinin də daxil olduğu qısa kökümsovlu bitkilər xüsusi yaradırlar. İndiyə qədər fenotipik əlamətlərin son dərəcə polimorfluğu və zoğ əmələ gəlmənin kifayət qədər öyrənilməməsi ilə əlaqədar olaraq *Hosta* cinsinin sistematiq tədqiqi son dərəcə dəlaşıqdır.

Müasir elmi ədəbiyyatda *Hosta* cinsinin nomenklaturası olduqca qarışq və müxtəlif verilmişdir. Steam (Steam, 1965) apardığı tədqiqatlar zamanı bu cinsin təsnifatına müəyyən aydınlıqlar gətirərək bəzi əlavələr etmişdir. *Hosta* cinsinin təsnifatının dəqiqləşdirilməsi və eyniləşdirilməsi üzrə son dövrlər aparılan əhəmiyyətli iri elmi-tədqiqat işləri Niderlandda yerinə yetirilmişdir (Hensen, 1963). Yaponiyada 1965-ci ildə nəşr olunmuş "Yaponiya floraś"nda (Jisaburo Ohwi, 1965) orada təbii bitən *Hosta* cinsinin bütün növlərinin botaniki təsviri verilmişdir.

Çoxillik ot bitkisi olan *Hosta* dekorativ bitki kimi hələ çox qədim zamanlardan dünyanın bir çox ölkələrində becərilirdi. *Hosta* cinsinin təxminən 40 növü və 2000-dən çox sortu məlumdur (Химина, 2005). Bu növlər əsasən Şərqi Asyanın (Çin, Yaponiya, Koreya) isti müləyim zonalarında bitir. Təbiətdə onların əksəriyyəti qayaların arasında, enli-yarpaqlı meşələrin kənarındakı nohurların ətrafında bitir (Полетико, 1977; Химина, 2005; Hylander, 1954). Buna baxmayaraq, *Hosta* dekorativ çiçəkçilikdə praktiki olaraq geniş istifadə edilir. Açıq və örtülü şəraitdə becərilən bu cinsin nümayəndələri qiymətli dekorativ bitki hesab olunur.

Hosta dekorativ bitki kimi XVIII əsrin sonlarında Yaponiyadan Avropaya gətirilmişdir. Kulturada bu cinsin daha çox *Hosta crispula*, *H. plantaginea*, *H. fortunei* növləri və onların zolaqlı və ya ləkəli yarpaqları olan mədəni növmüxtəliflikləri becərilir. Çin təbabətində hostanın kökündən diş ağrısına qarşı dərman kimi istifadə edilir.

Müasir botaniki ədəbiyyatlarda *Hosta* Tratt. cinsi *Liliaceae* (Zanbaqkimilər) fəsiləsinə aid edilir. Lakin *Hosta* oxşar xromosom dəstini (Yucca-Agave tipi), bir sıra embrioloji əlamətlərə və seroloji dəllişlərə görə *Agave* cinsinə yaxındır (Шипунов, 2003; Chase, Zmarzty, Lledo et al. 2002; Govindarajan, Vijayakumar, Pushpangadan, 2005; Nergard, Diallo, Michaelsen, Malterud, Kiyoohara, Matsumoto, et al., 2004).

Hosta six kök üstü rozetli gövdəsiz kökümsovlu, dekorativ yarpaqlı, kölgəyə davamlı çoxillik ot bitkisiidir. Boyu 45 sm-dən 70 sm arasında dəyişir. Uzun saplaqlı yarpaqları kök bogazına yiğilmişdir. Yarpaq ayasının forması ensizlanset formadan tutmuş enliyumurtşaşəkilli və ya yumuru formaya qədər dəyişir, ucu itidir. Hava şəraitindən və bitmə yerindən asılı olaraq yarpaqların həcmi çox dəyişir. *Hosta*-nın dekorativliyi yarpaqlarının naxışlı, aydın görünən paralel damarlanması, gözəl rənginə və

formasına görə qiymətləndirilir. Buna baxmayaraq *Hosta*-nın yarpaqlarının əsas dekorativlik xüsusiyyəti onların çiçəkləmə dövründə daha da yüksəlir. Çiçək qrupu çoxçiçəkli salxımdır. Salxım çiçək qrupunda çiçəklər tədricən aşağıdan yuxarıya doğru açır, ancaq bəzən çiçəklər salxımın ortasından da açmağa başlayır. Çiçəkləri olduqca iri olub, diametri 3-5 sm-dir. Altı böülümlü çiçək yanlığı qifşəkilli formadan borucuğa keçir (bu müxtəlif növlərdə müxtəlif uzunluqda olur). Çiçək yanlığı uzun borucuqlu qifşəkilli olub ağ, bənövşəyi və ya göyüm-tül rəngdə olur. Çiçəkləri çox xoş iylidir. Çiçəkləri aprel ayının sonundan avqust ayının sonuna qədər açır. Çiçəklər günəş batıldıqdan sonra açır, ertəsi gün axşama yaxın solur. Meyvəsi açılan qutucuqdur. Qutucuqda qanadlı, parlaq qara toxumları olur. Hostanın bir qram toxumunda 125-dən 130 ədədə qədər toxum olur. Toxumlar yetişən zaman çiçək qrupu uzun müddət öz dekorativliyini itirmir (Patil, Deokule, 2010). Hosta kultura şəraitində toxum və vegetativ yolla çoxaldılır.

Hostanın bütün növülləri meşə mezofitləridir.

Tədqiqatın məqsədi – *Hosta*-nın introduksiya şəraitində uyğunlaşma potensialının üzə çıxdılmasi üçün Abşeronda örtülü və açıq şəraitdə toxumdan cürcəməsi, ilkin inkişaf dinamikası, böyüümə və inkişafi, morfogenezi, zoğlarının formallaşmasının öyrənilməsi olmuşdur.

MATERIAL VƏ METODLAR

Tədqiqatlar AMEA-nın Mərkəzi Nəbatat Bağıının “Örtülü şəraitdə becərilən bitkilər” laboratoriyanın oranjereyalarında, istixanalarında və açıq təcürbə sahəsində aparılmışdır. Tədqiqat obyekti kimi *Hosta* Tratt. cinsinin 2 növü - *Hosta albo-marginata* (Hook.) Hyl. - ağıshaşıyəli hosta və *H. plantaginea* (Lam.) Aschers. - bağayarpaq hosta, götürülmüş və öyrənilmişdir.

Öyrənilən bitkilərdə morfogenezin və həyət tsiklinin gedişi İ.Q.Serebryakovun (Серебряков, 1962) və F.M.Kupermanın (Куперман, 1968) işləyib hazırladığı metodikalar əsasında tədqiq edilmişdir. Bitkilərin morfogenezinin və mövsümü inkişaf ritminin qrafiki təsviri isə V.V.Skripçinski və b. (Скрипчинский и др., 1970) tərəfindən işlənmiş metodikaya uyğun olaraq aparılmışdır. Yarpaq saplaşının kəsiyinin tipi Poletikoya (Полетико, 1977) görə təyin edilmişdir.

Öyrənilən növlərin toxumunun cürcəməsinin morfoloji xüsusiyyətləri və cürcətilərinin böyümə və inkişafi İ.Q.Serebryakovun (Серебряков, 1962) metodikası üzrə tədqiq edilmişdir.

Cinsin nümayəndələrinin şitilləri birinci yarpaq əmələ gəldikdən sonra saxsı dibçəkdəki yarpaq çürünrsündən, çim torfundan, çürümüş peyin və

çay qumunun qarışığından (1:1:1:0,5) ibarət olan substrata əkilmışdır.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Hosta-nın təzə yiğilmiş toxumlarının səpini açıq şəraitdə yaz-yay dövründə və örtülü şəraitdə (oranjereyada) isə qış-yaz-yay dövrlərində havanın orta temperaturu +21°C-dən +26°C-yə qədər olan şəraitdə aparılmışdır.

Səpin stratifikasiyadan keçməmiş toxumlarla həyata keçirilmişdir. Hostanın səpin üçün yararlı toxumları tünd rəngə malik olur. Səpilmiş toxumlar tez cürcərir, ancaq cürcətilər nizamsız və seyrək olur (bəzəzi toxumlar isə uzun müddət cürcəmir) (Cədvəl 1). Toxumlar bir neçə ay saxlanıldıqda isə çox tez cürcəmə qabiliyyətini itirir. Buna görə də toxumlar yiğildiğindən dərhal sonra səpilməlidir. Qeyd etmək lazımdır ki, saxlanma müddətindən asılı olaraq toxumlar öz cürcəmə qabiliyyətini çox tez itirir. Buna görə də cürcətilər qeyri-bərabər alınır və cürcətilərin əmələ gəlmə müddəti çox uzanır.


Cədvəl 1-dən göründüyü kimi *Hosta*-nın öyrənilən hər iki növünün (*Hosta albo-marginata*, *H. plantaginea*) təzə yiğilmiş toxumlarının səpini zəmanı toxumların cürcəməsi, kütləvi cürcəməsi və ilkin yarpaqların əmələ gəlməsi arasında demək olar ki, vaxt fərqi olmamışdır. Belə ki, *Hosta albo-marginata*-nın toxumu səpindən 9 gün, *H. plantaginea*-nın toxumu isə 8 gün sonra cürcəmişdir. Hər iki növdə kütləvi cürcəmə ilk cürcətilər əmələ gəldikdən 3 gün sonra müşahidə olunmuşdur. İlkin yarpaqlar isə *Hosta albo-marginata*-da və *H. plantaginea*-da toxumlardan ilk cürcətilər əmələ gəldikdən 6 gün sonra meydana gəlmişdir.

Cədvəl 1. *Hosta albo-marginata* və *H. plantaginea* növlərinin toxumdan cürcəməsinin orta göstəricisi

No	Bitkinin adı	Səpin vaxtı	Cürcəmə	Kütləvi cürcəmə	Yarpağın əmələ gəlməsi
1.	<i>Hosta albo-marginata</i>	04.06	13.06	16.06	19.06
2.	<i>H. plantaginea</i>	04.06	12.06	15.06	18.06

Bununla belə, öyrənilən növlərin toxumunun payızda aparılmış səpini zamanı onlar 1-2 ay ərzində cürcəmişdir.

Şəkil 1-də *Hosta*-nın öyrənilən növlərinin toxumdan cürcəməsinin ümumiləşdirilmiş inkişaf mərhələləri öz əksini tapmışdır. Aparılmış struktur analizi əsasında toxumdan cürcətilərin alınması və yeni orqanların inkişaf dinamikası öyrənilmişdir. İlk olaraq toxumdan rüseyim kökcüyü və primordial yarpaq çıxır. Cürcəti əmələ gələndən sonra birinci iki ay ərzində şitillərdə 2-3 kiçik yarpaqcıq və 7-10 sm uzunluqda 2-dən 5-ə qədər kökcük inkişaf edir.



Şəkil 1. *Hosta*-nın toxumdan inkişafının ardıcıllı mərhələləri.

1 – qutucuq meyvə, 2 – toxum, 3 – toxumdan əmələ gələn ilk cücərti,
4 – 1 aylıq şitil, 5 – 2 aylıq şitil, 6 – 1 illik şitil, 7 – 2 illik şitil.
PY - primordial yarpaq, T - toxum, K - kök, BY - birinci yarpaq, İY - ikinci
yarpaq, BHY - birinci həqiqi yarpaq, Y - yarpaq, KS - kök sistemi

Bundan sonra şitillərin növbəti 2-3 il ərzində normal becərilməsi üçün yaxşı hazırlanmış qidalı torpağa köçürürlər. Becərilən bu şitillər tam formalasdıqdan sonra onlar əkiləcəkləri daimi yerlərə köçürürlərlər.

Şitillər çox yavaş böyüyərək birinci il diametri 1,0-1,5 sm olan kiçik yarpaqcıqlar əmələ gətirirlər. İkinci il yarpaqcıqlar bir qədər də böyüyürələr. Bu zaman formalasən kolun yarpaqlarında tipik rəng əmələ gəlir.

Hosta-nın dekorativliyi onun kolu yaşlaşdıqca yüksəlir: belə ki, kol nə qədər yaşılı olarsa onun dekorativliyi bir o qədər effektli olur. *Hosta*-nın formalasən kolunun dekorativliyi 5-8 illik yaşıdan sonra çox gözəl görünüş yaradır.

Hosta eyni zamanda kolun bölünməsi yolu ilə vegetativ çoxaldılır. Kolun bölünməsi üçün 5 illik

bitki götürülür və 3-5, bəzən isə kolun böyüklüyündən asılı olaraq daha çox hissələrə bölünür. Bu zaman kolun bölünməsi qarşıya qoyulan məqsəddən asılı olur. Belə ki, məqsəd maksimum çoxaltnımdırsa, onda kol daha kiçik hissələrə bölünür və sonra onlar becərilmək üçün ləklərə və ya dibçəklərə ekinilir. Əgər kol bölünərək daimi yerə əkiləcəksə onda onu 2-4 hissəyə bölmək lazımdır. Bu halda bölünmiş hissələrin böyüklüyü lazımı ölçüdə olmalıdır ki, onlar əkildikləri yerdə dərhal dekorativ effektlik yaratsınlar.

Hosta kolunun bölünməsi üçün ən yaxşı vaxt payızın axırları (noyabr) və erkən yazdır (mart, aprel). *Hosta*-nın payız əkininə üstünlük verilməlidir, çünkü yaz əkinin zamanı bitkilərin becərilməsinə da-ha çox qulluq tələb olunur.

Hosta diqqətlə işlənib hazırlanmış kifayət qədər qidalı rütubətli bağ və ya çimli-bağ torpaqlarında daha yaxşı inkişaf edir. *Hosta* torpağın 1-2 dəfə birdəfəlik (yay ərzində) çürümüş peyinlə müçalanmasına yaxşı reaksiya verir. Eyni zamanda mineral gübrələr əlavə edilmiş peyin şirəsi ilə suvarma da çox yaxşı nəticə verir.

Hosta-nın inkişafının birinci 2-3 ili ərzində mineral və üzvi gübrələr torpağa adı qaydada verilir, yəni gübrə torpağın səthinə səpilir, sonra torpaqla qarışdırılır. Ancaq yaşlı, daha dekorativ kollara göstərilən sonrakı qulluq bir qədər fərqlidir.

Hosta-nın şitillərinin inkişaf dinamikasından asılı olaraq onun kök sistemi torpağın dərinliklərinə işləyir. Yaşlı kollarda kök sistemi torpağın 50 sm və daha çox dərinliyinə qədər işləyir. Buna görə də torpağın səthinə gübrə verilməsindən savayı, kökün dərinliyə işləməsindən asılı olaraq torpağın alt qatlarına da gübrə verilməlidir. Bu məqsəd üçün kolun dibində çala düzəldilir və oraya gübrə verilir, sonra üzəri torpaqla örtülür.

Hosta durğun qrunut sularına dözmür, ancaq kifayət qədər rütubətli torpağı sevir.

Hosta Abşeronun quru subtropik zonasında kölgəli açıq yerlərdə, ağac və kolların kölgəsində, oranjereyə və qış bağlarında yaxşı bitir.

Abşeron şəraitində 2010-2016-cı illərdə hostanın öyrənilən növlərinin yaşlı kolları üzərində aparılmış fenoloji müşahidələrin nəticələri cədvəl 2-də verilmişdir. Müşahidələrin nəticəsinə görə tədqiq olunan növlərdə böyümə və inkişaf prosesi orta gündəlik temperatur $+15^{\circ}\text{C}$ -dən yuxarı olduq başlayır. Hostanın tədqiq olunan növlərində böyümə və inkişafın birinci mərhələsi yavaş gedir, ancaq iyun ayının ikinci dekadasına qədər onlar beşdən doqquza qədər yarpaq açırlar. Hostanın yarpaq ayasının inkişafı və yarpağın formallaşması bütün vegetasiya dövrü ərzində gedir. Tədqiqat dövründə *Hosta albo-marginata* və *H. plantaginea* növlərində generativ vəziyyət iyul ayının birinci dekadasında qonşuləmənin başlaması ilə qeydə alınmışdır.

Bir generativ zoğun çıçəkləmə müddəti 35-45 gün təşkil edir. Üçillik fərdilər bütün vegetasiya dövrü ərzində bir-birinin ardınca formallaşan 3-dən

25-ə qədər generativ zoğla malik olur. Əmələ gələn bu generativ zoğlar həmişə bir vaxtda çıçəkləmir. Generativ zoğların hündürlüyü 25 sm-dən 110 sm-ə qədər olur. Çiçəkləri akropetal istiqamətdə inkişaf edir. Avqust ayının üçüncü dekadasında bir çiçək qrupunda eyni zamanda aşağı çıçəklərdə meyvə əmələ gəlməsi və yuxarı hissəsində isə yeni çıçəklərin açılması müşahidə olunur.

Öyrənilən növlərdə meyvənin əmələ gəlməsi avqust-sentyabr aylarında qeydə alınmışdır. Hostanın açıq şəraitdə öyrənilən növlərində orta dekorativlik iyul ayından oktyabr ayının üçüncü dekadasına qədər, davamlı payız soyuqlarının düşməsinə qədər davam edir. Ancaq hostanın dekorativlik effekti kütləvi çıçəkləmə dövründə son dərəcə artır. Abşeron şəraitində bu dövr iyul-avqus aylarında qeydə alınmışdır. Ağ haşiyəli və ya onsuz olan rozetka yarpaqlarının rəngi açıq yaşıldan tünd yaşıl rəngə qədər dəyişir. Yarpaqlarında morfoloji dəyişkənlilik işıqlandırımdan asılı olub son dərəcə dəyişkəndir (Cədvəl 3).

Yarpaq saplaşığının eninə kəsiyinin forması hostanın aid olduğu növün təyinində diaqnostik əlamət kimi işlədir. Kəsiyin formasına saplaşığın yuxarı hissəsində onun yarpaq ayasına keçdiyi yerdən baxılır. Öyrənilən növlərdə yarpaq kəsiyinin aşağıdakı tipi müəyyənləşdirilmişdir: 1 - dərin-novşəkilli, aydınqanadlı (*Hosta plantaginea*), 2 - zəyif-novşəkilli, qanadlı (*Hosta albo-marginata*) (Şəkil 2).

Hostanın tədqiq edilən növlərinin Mərkəzi Nəbatat Bağında (örtülü və açıq şərait) becərilmə təcrübəsi göstərdi ki, bu bitkilər çox uzunömürlüdür və onları bir yerdə 7-12 il və daha çox müddətə becərmək olar. Yeni zoğların inkişafı kökümüzən qışlayan tumurcuqlardan yenidən əmələ gəlmə yolu ilə baş verir. Belə ki, bir vegetasiya dövrü ərzində hostanın növündən asılı olaraq 3-dən 10-a qədər yan zoğlar inkişaf edir.

Hostanın tədqiq edilən növlərində iki tip generativ zoğ müəyyən edilmişdir: 1 - yarpaqlı yarımrözetli, növbəli yarpaq düzülüslü zoğ: *Hosta albo-marginata*; 2 - rozetli zoğ: *Hosta plantaginea*. Hostanın əksəriyyət növlərinə qıskökümsovlu-salxım-köklü polikarplıq məxsusdur.


Cədvəl 2. *Hosta albo-marginata* və *H. plantaginea*-nın orta fenoloji və morfometrik göstəriciləri (2010-2016-cı illər)

Növ	Böyümənin başlaması	Qönçələmə	Çiçəkləmənin başlaması	Hündürlük sm	Zoğların sayı, əd.	Çiçək. sayı, əd.
<i>Hosta albo-marginata</i>	16-20.05	01-05.07	01-10.07	30-35	5-8	25-30
<i>H. plantaginea</i>	25-28.05	07-10.07	15-18.07	79-115	3-10	28-50


Cədvəl 3. Hostanın Abşeron şəraitində dekorativlik xüsusiyyətləri

Növ	Yarpağın uzunluğu, sm	Yarpağın eni, sm	Çiçək, sm	Çiçəyin rəngi	Yarpağın rəngi
<i>Hosta albo-marginata</i>	10-18	5-6	2x2	Yasəməni-bənövşəyi	1
<i>H. plantaginea</i>	30-35	15-18	4,5x4,5	Yasəməni-ag	2

Qeyd: yarpaq - 1-tünd yaşıl, 2-açıq yaşıl.



Şəkil 2. Hostanın yarpaq saplaşının eninə kəsiyinin forması: 1 - dərin-novşəkilli, aydın-qanadlı (*Hosta plantaginea*); 2 - zəyif-novşəkilli, qanadlı (*Hosta albo-marginata*).



Şəkil 3. *Hosta albo-marginata*-nın vegetativ klonunun formalama sxemi: 1 – generativ zoğ; 2 – vegetasiya ilinin payızında qurulan yarpaqlar; 3 – vegetativ zoğ; 4 – yeni əmələ gələn zoğ; 5 – kökümsov; 6 – saçaqlı kök

Lakin daimi suvarma şəraitində, yaxşı aerasiyalı və zəngin humuslu torpaqda çoxillik zoğlu kökümsovda inkişaf etmiş nazik (*Hosta albo-marginata*) plaqiotrop stolonşəkilli 20-35 sm uzunluqdə zoğlar da müşahidə olunur, hansı ki, onun apikal hissəsindən yeni zoğlar formalaşır. *Hosta* üçün lansetşəkilli yarpaqlar adventiv tumurcuqların və yoğunlaşmış qaytanşəkilli əlavə köklərin formalasdığı ortotrop istiqamətli zoğların oxunda müşahidə olunur. *Hosta albo-marginata*-da yumuşakkökümsovlu klon qeydə alınmışdır (Şəkil 3). Beləliklə, introduksiya şəraitində artan vegetativ dəyişkənliliklər növün reproduktivlik qabiliyyətini gücləndirir. Öyrənilən növlərin inkişafının generativ dövründə zoğlar simpodial böyüyür.

Payız-qış dövründə *Hosta albo-marginata* və *H. plantaginea*-nın iki illik bitkilərinin generativ vəziyyətlərinin analizi göstərdi ki, payızda generativ zoğun böyümə konusu orqanogenezin III mərhələsində olur.

Tədqiq olunan növlər açıq şəraitdə şaxtaya-davamlıdır. Tədqiqat dövründə (2010-2016-cı illər) onlarda don vurma və çürümə müşahidə olunmayışdır.

Mərkəzi Nəbatat Bağında aparılmış hostanın becərilmə təcrübələri təsdiq edir ki, onun əksəriyyət növlərini oranjereya və istixana şəraitdə uğurla becərmək olar.

NƏTİCƏ

1. Hostanın öyrənilən növləri – bərk və ya yumşaqkökümsovlu biomorfları tipik qısa-kökümsovlu-salxımköklü simpodial böyüyən polikarp, qısqabağı dövrdə formalasañ rozetkali və ya rozetkasız düzdayanan gerətiv zoğludur.
2. Fenoritmotipi – uzunvegetasiya edən, yayda yaşıl olan, yay-payızda çiçəkləyəndir. Abşeronda vegetasiyası müddəti 91-108 gündür.
3. Yarpaq saplaş kəsiyinin forması hostanın növlərinin təyinində sabit morfoloji əlamət kimi istifadə olunur.

ƏDƏBİYYAT

- Kуперман Ф.М.** (1968) Морфофизиология растений. М.: Высш. шк., 223 с.
- Мазуренко М.Т.** (2005) Биоморфологическая оценка возможностей интродукции растений. Мат-лы междунар. конф. Ботанические сады как центры сохранения биоразнообразия и рационального использования растительных ресурсов. М.: 317-320.
- Полетико О.М.** (1977) *Hosta* Tratt. – Хоста. Декоративные травянистые растения. Л.: Наука, т. 2: 105-110.
- Серебряков И.Г.** (1962) Экологическая морфология растений: Жизненные формы покрыто-семенных и хвойных. М.: Высшая школа, 378 с.
- Скрипчинский В.В., Дударь Ю.А., Скрипчинский Вл.В., Шевченко Г.Т.** (1970) Методика изучения и графического изображения морфогенеза монокарпического побега и ритмов сезонного развития травянистых растений. Труды Ставропольского НИИ СХ (Ставрополь), часть 2 (вып. 10): 3 -15.
- Химина Н.И.** (2005) Хости. М.: Кладезь-Букс, 95 с.
- Шипунов А.Б.** (2003) Система цветковых растений: синтез традиционных и молекулярно-генетических подходов. Журнал общей биологии, 64(№6): 499-507.
- Chase M.W., Zmarzty S., Lledo M.D. et al.** (2002) When in doubt, put it in *Flacourtiaceae*: a molecular phylogenetic analysis based on plastid rbcL DNA sequences. Kew. Bull., 57: 141-181.

- Govindarajan R., Vijayakumar M., Pushpan-gadan P.** (2005) Antioxidant approach to disease management and the role of 'Rasayana' herbs of Ayurveda. *J. Ethnopharmacol.*, **99**: 165–178.
- Hensen K.** (1963) Identification of the hostas (Fun-kias) introduced and cultivated by von Siebold. Wageningen, Veenman.
- Hylander N.** (1954) The genus Hosta in Swedish gardens. *Acta Hortic. Berg.*, **16(11)**: 53-57.
- Jisaburo O.** (1965) Flora of Japan. Smithsonian Institution, Washington D.C. 1067 p.
- Nergard C.S., Diallo D., Michaelsen T.E., Malte-rud K.E., Kiyohara H., Matsumoto T. et al.** (2004) Isolation, Partial characterization and im-munostimulation activity of polysaccharides from *Verninia kotschyana* Sch. Bip. Ex. Walp. *J. Ethnopharmacol.*, **91**: 141-125.
- Patil V.N., Deokule S.S.** (2010) Pharmacognostic study of *Chlorophytum tuberosum* Baker. *Int. J. Ayurveda Research*, **1(4)**: 237-242.
- Steam W.T.** (1965) The origin and later develop-ment of cultivated plants. *J. Roy. Hortic. Soc.*, **90(7)**: 279-291.

Биоморфология Некоторых Видов Рода *Hosta* Tratt., Интродуцированных На Апшероне

Ш.Н. Гасымов, З.Б. Исламова

Центральный ботанический сад НАН Азербайджана

В статье изучены семенное и вегетативное размножение, морфогенез периода первичного развития, динамика роста и развития, фенология взрослых растений, морфометрические показатели, форми-рование вегетативного клона и декоративные особенности интродуцированных в закрытые условия Апшерона 2 видов (*Hosta albo-marginata* (Hook.) Hyl., *H. plantaginea* (Lam.) Aschers.) рода *Hosta* Tratt.

Ключевые слова: *Hosta* Tratt., интродукция, морфогенез, рост и развитие, семена и вегетативное размножение, фенология, особенность декоративности

Biomorphology Of Some Species Of *Hosta* Tratt. Genius Introduced To Absheron

Sh.N. Gasimov, Z.B. Islamova

Central Botanical Garden, Azerbaijan National Academy of Sciences

Decorative features and forming vegetative clone, morphometric indicators, phenology of mature plants, morphogenesis, the dynamics of growth and development in the initial developmental period, reproduction by vegetative way and by seeds of two species (*Hosta albo-marginata* (Hook.) Hyl., *H. plantaginea* (Lam.) Aschers.) of *Hosta* Tratt. genus introduced to covered and uncovered conditions of Absheron have been studied.

Keywords: *Hosta* Tratt., introduction, morphogenesis, growth and development, seed and vegetative propagation, phenology, decorativeness feature